

## Muzdlu işçilərin sayı göstəricisinin hesablanması üzrə proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi

| №     | Prosesin adı, fəaliyyət  | İşin adı  | Giriş materialı  | Təchizatçı   | Nəticə   |
|-------|--|---|--|--|--|
| 1     | <b>Tələbatların müəyyənəşdirilməsi</b>   | Muzdlu işçilərin sayı göstəricisinin hesablanması üzrə ümumi tələbatın müəyyənəşdirilməsi   | Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar | Avrostat, BƏT, BMT AİK, DSK                              | Rəsmi statistika hesabatlarının təkmilləşdirilməsi   |
| 1.1   | İnformasiyaya olan tələbatların müəyyənəşdirilməsi   | Muzdlu işçilərin sayı göstəricisinin hesablanması üzrə yekun informasiyaya olan tələbatın müəyyənəşdirilməsi                        | Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar | Avrostat, BƏT, BMT AİK, DSK                              | Məlumat istifadəçilərinin tələbatının öyrənilməsi  |
| 1.1.1 | Ölkə siyasətinin həyata keçirilməsi üçün verilən qərarlara (sərəncam, qərar və s.) baxış   | Əməklə, məşğulluqla əlaqəli ölkə rəhbərliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış          | Fərman, sərəncam, qərar, hesabatlar, təqdimatlar   | İcra və nəzarətədiçi orqanlar (siyasi dairələr)          | Yeni təkliflərin müəyyənəşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi                               |
| 1.1.2 | Komitənin əmr və qərarlarının tələbləri  | Muzdlu işçilərin sayı göstəricisinin hesablanması ilə əlaqəli Dövlətstatkomun əmr və qərarlarına baxış                              | Qərarlar, sərəncamlar, hesabatlar, təqdimatlar   | DSK  | Yeni təkliflərin müəyyənəşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi                               |
| 1.1.3 | Sorğuların, beynəlxalq təcrübənin və digər ölkələrin təcrübəsinin araşdırılması və təhlili | Muzdlu işçilərin sayı göstəricisinin hesablanması üzrə Avrostat, BMT AİK və BƏT-dən daxil olmuş materiallara baxış                  | Əmək üzrə Avrostat, BMT AİK və BƏT-in sənədləri  | Avrostat, BƏT, BMT AİK üzrə məlumat mənbələri və nəşrlər | Muzdlu işçilərin sayı göstəricisinin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin layihəsi |
| 1.1.4 | İstifadəçilərlə görüşlərin təşkili və təhlili  | Muzdlu işçilərin sayı göstəricisinin hesablanmasına dair istifadəçilərlə görüşlərin təşkili və təhlili                              | Mühazirə materiallarının, görüşlərin, iclasların protokolları  | DSK  | Yeni təkliflərin müəyyənəşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi                               |
| 1.2   | Tələbatların müzakirəsi və təsdiqi   | Əmək, məşğulluq üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar ƏƏSMN ilə müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi | ƏƏSMN-dən daxil olmuş təkliflər, görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar                      | ƏƏSMN, DSK   | İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənəşdirilməsi                                 |
| 1.2.1 | Maraqlı tərəflərlə məsləhətləşmə   | Hesabat təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili   | Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar   | DSK  | Təkliflərin müzakirəsi və təhlili  |
| 1.2.2 | Məlumatların mövcudluğunun araşdırılması   | Məlumatların mövcudluğunun araşdırılması  | Əmək statistikasının iş bölgüsü  | DSK  | Yeniləşmə  |
| 1.2.3 | Məsələnin Elmi-metodoloji şuraya təqdim olunması   | Hesabat formalarının/metodoloji materialların layihəsinin Elmi-metodoloji şuranın müzakirəsinə təqdim olunması                      | ƏƏSMN ilə razılaşma məktubları   | ƏƏSMN, DSK   | Elmi-metodoloji şuranın protokolu və ya qərarı   |

| №     | Prosesin adı, fəaliyyət  | İşin adı  | Giriş materialı   | Təchizatçı             | Nəticə   |
|-------|--|---|---|------------------------|--|
| 1.2.4 | Rəsmi razılığın əldə edilməsi  | Hesabat formalarının/metodoloji materialların Elmi-metodoloji şurada bəyənilmiş versiyalarının razılaşdırılması | Elmi-metodoloji şurada bəyənilmiş layihənin ƏƏSMN ilə razılaşdırılması  | ƏƏSMN, DSK             | ƏƏSMN-dən daxil olmuş razılıq məktubları                         |
| 1.2.5 | Tələbatın təsdiq olunması  | Hesabat formalarının/metodoloji materialların təsdiq üçün təqdim olunması                                       | ƏƏSMN-nin razılıq məktubları və Elmi-metodoloji şuranın rəyi  | ƏƏSMN, DSK             | Dövlətstatkomun sərəncam və qərarları                            |
| 1.3   | Çıxış statistik məhsulun müəyyənləşdirilməsi                               | Çıxış statistik məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi  | Dövlətstatkomun sərəncam və qərarları   | DSK                    | Dəyişən konseptual anlayışlar, çıxış cədvəlləri                  |
| 1.4   | Anlayışların eyniləşdirilməsi  | Anlayışların təkmilləşdirilməsi   | Standartlar, anlayışların yoxlanılmasına nəzarət  | DSK                    | Təkmilləşdirilmiş texniki anlayışlar                             |
| 1.4.1 | Tələb olunan göstəricinin ölkə qanunvericiliyi ilə uyğunluğu               | Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması  | Qanunvericilik  | DSK, Ədliyyə Nazirliyi | Təkmilləşdirilmiş göstəricilər sistemi                           |
| 1.4.2 | Göstəricinin digər sahələrlə uyğunluğu                                     | Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi  | Digər sahələrin materialları  | DSK                    | Təkmilləşdirilmiş göstəricilər sistemi                           |
| 1.4.3 | Göstəricinin beynəlxalq müqayisəliyinin təmin olunması                     | Göstəricinin beynəlxalq müqayisəliyinin təmin olunması  | Beynəlxalq göstəricilərə dair materiallar   | DSK                    | Təkmilləşdirilmiş konsepsiyalar və göstəricilər sistemi          |
| 1.5   | Məlumatların və məlumatların mövcudluğunun yoxlanılması                    | Daxili və xarici məlumat mənbələrinin müəyyən edilməsi  | Elmi-metodoloji şurada bəyənilmiş layihənin ƏƏSMN ilə razılaşdırılması, Dövlətstatkomun sərəncam və qərarları | DSK                    | Razılaşmalar, strategiya, təhlillər                              |
| 1.5.1 | Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə | Statistik vahidlərin müəyyənləşdirilməsi maraqlı tərəflərlə məsləhətləşmə                                       | Reyestr məlumatları, təhlillər, qərarlar  | DSK                    | Statistik vahidlərin müəyyənləşdirilməsi                         |
| 1.5.2 | İnzibati məlumat mənbələrinin öyrənilməsi                                  | İnzibati məlumat mənbələrinin öyrənilməsi   | İnzibati mənbə məlumatları, təhlillər, qərarlar   | DSK                    | İnzibati mənbələrdən toplanacaq məlumatların müəyyənləşdirilməsi |
| 1.5.3 | İnzibati mənbələrin metodologiyasının təhlili                              | İnzibati mənbələrin metodologiyasının təhlili   | Metodologiya, təhlillər, qərarlar   | DSK                    | İnzibati mənbələrdən istifadəyə dair metodologiya                |
| 1.5.4 | Metaməlumatların mövcudluğunun yoxlanılması                                | Metaməlumatların mövcudluğunun yoxlanılması   | Təhlillər   | DSK                    | Buraxılmış məlumatların və məlumatların strategiyası             |
| 1.5.5 | Hüquqi çərçivələrin müəyyənləşdirilməsi                                    | Məlumatların toplanması yollarının həlli, hüquqi şərtlərin, məktublarnın  | Təhlillər, qiymətləndirmə   | DSK                    | Hüquqi şərtlər, qeydlər, məktublar,                              |

| №  | Prosesin adı, fəaliyyət  | İşin adı  | Giriş materialı                                       | Təchizatçı | Nəticə                               |
|--|--|---|---|------------|--------------------------------------|
|  | məsi   | hazırlanması  |   |            | məsələlərin həlli üçün tədqiqatlar   |
| 1.5.6  | Qanunvericiliklə bağlı təkliflərin verilməsi                                     | Qanunvericiliklə bağlı təkliflərin verilməsi  | Təhlillər   | DSK        | Təkliflər                            |
| 1.6  | İqtisadi əsaslandırmanın hazırlanması  | İş planının layihəsinin hazırlanması, büdcənin müəyyənəşdirilməsi   | Layihələr, qiymətləndirmələr                          | DSK        | İş planı, büdcə                      |
| 1.6.1  | Risqlərin təhlili  | Risqlərin və faydaların qiymətləndirilməsi  | Təhlillər   | DSK        | Risqlərin və faydaların parametrləri |
| 1.6.2  | Xərclərin qiymətləndirilməsi   | Xərclərin hesablanması və müəyyənəşdirilməsi  | Təhlil, maliyyə sənədləri və sərəncamlar              | DSK        | Xərclərə dair sənədlər               |
| 1.6.3  | Smetanın təsdiqi   | Büdcənin təsdiqi  | Xərc maddələri, maliyyə sənədlərinin layihəsi         | DSK        | Təsdiqlənmiş büdcə                   |
| <b>1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi</b> |  |   |   |            |                                      |
| <b>2</b>   | <b>Layihələndirmə</b>  | Hesabat formalarının (1-əmək, 4-əmək) doldurulmasına dair göstərişlərin və formaların fərdi elektron maşınlarında işlənməsi proqramı üçün məsələ qoyuluşunun hazırlanması | Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı | DSK        | Çıxış cədvəllərinin maketi           |
| 2.1  | Çıxış məhsulun layihəsi  | Çıxış cədvəllərinin layihəsi və məhsullar   | Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı | DSK        | Çıxış cədvəllərinin maketi           |
| 2.1.1  | Çıxış maketlərinin və fərdi çıxış cədvəllərinin hazırlanması və razılaşdırılması | Məhsulların keyfiyyəti üçün məqsədlərin müəyyənəşdirilməsi  | Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı | DSK        | Çıxış cədvəllərinin maketi           |
| 2.1.2  | İnformasiya massivlərinin təyin olunması   | İnformasiya massivlərinin təyini  | Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı | DSK        | Məsələ qoyuluşunun layihəsi          |
| 2.1.3  | Metaməlumatların hazırlanması  | Hesabatların, metaməlumatların doldurulmasına dair təlimatların təkmilləşdirilməsi  | Metaməlumatlar  | DSK        | Təkmilləşdirilmiş metaməlumatlar     |
| 2.2  | Göstəricilərin izahlarının layihəsi  | Göstəricilərin izahlarının layihəsi, müayinələr, registr məlumatları  | Razılaşmalar, qərarlar, registr məlumatları           | DSK        | İzahların uyğunluğu                  |
| 2.2.1  | İzahların hazırlanması və razılaşdırılması                                       | İzahların hazırlanması və razılaşdırılması  | Razılaşma məktubları                                  | DSK        | İzahların uyğunluğu                  |
| 2.2.2  | İzahların təsdiqi  | Registrin aktuallaşdırılması  | Qərarlar  | DSK        | Aktuallaşdırılmış registr            |
| 2.2.3  | İzahların inteqrasiyası  | Registrin aktuallaşdırılması  | Registr   | DSK        | Aktuallaşdırılmış registr            |

| <b>№</b> | <b>Prosesin adı, fəaliyyət</b>  | <b>İşin adı</b>   | <b>Giriş materialı</b>  | <b>Təchizatçı</b> | <b>Nəticə</b>                                   |
|----------|---|---|---|-------------------|---|
| 2.3      | Məlumatların toplanması metodologiyasının layihəsi                      | Hesabatın əhatə dairəsinin müəyyənəşdirilməsi   | Metaməlumatlar  | ƏƏSMN, DSK        | Metaməlumatların layihəsi                       |
| 2.3.1    | Metodologiyanın hazırlanması və razılaşdırılması                        | Muzdlu işçilərin sayı göstəricisinin hesablanmasının aparılmasına dair metodologiyaların ƏƏSMN ilə razılaşdırılması üçün yazılı müraciət olunması | Metaməlumatların layihəsi   | ƏƏSMN, DSK        | ƏƏSMN ilə yazılı razılaşma (məktub)             |
| 2.3.2    | Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi                       | Muzdlu işçilərin sayı göstəricisinin hesablanmasının aparılmasına dair metodologiyanın layihəsinin Elmi-metodoloji şuraya təqdim edilməsi         | ƏƏSMN -dən daxil olan razılaşma məktubları                                    | ƏƏSMN, DSK        | Elmi-metodoloji şuranın protokolu və ya qərarı  |
| 2.3.3    | Metodologiyanın təsdiqi   | Muzdlu işçilərin sayı göstəricisinin hesablanmasının aparılmasına dair metodologiyanın təsdiqi  | Elmi-metodoloji şurada ƏƏSMN -dən daxil olan razılaşma məktublarına baxılması | ƏƏSMN, DSK        | Metodologiyanın təkmilləşdirilməsi barədə qərar |
| 2.3.4    | Metodologiyanın icrası  | Metodologiyanın icrası  | Məktublar, göndərilən sənədlərin qeydiyyatı jurnalı                           | DSK               | Metodologiya                                    |
| 2.4      | Məcmu hüdudlarının və seçmənin (müşahidənin) metodologiyasının layihəsi | Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi  | Seçmə planı   | DSK               | Aktuallaşmış registr                            |
| 2.4.1    | Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi                | Seçmə əhatə dairəsinin müəyyənəşdirilməsi   | Seçmə planı   | DSK               | Statistik vahidlərin siyahısı                   |
| 2.4.2    | Seçmə (müşahidə) planının tərtibi                                       | Seçmə (müşahidə) planının tərtib edilməsi   | Seçmə planı   | DSK               | Seçmənin (müşahidənin) planı                    |
| 2.5      | Statistik əməliyyatların metodologiyasının layihəsi                     | Statistik əməliyyatların metodologiyasının layihəsi   | Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı                          | DSK               | Statistik məlumatların işlənməsi metodologiyası |
| 2.5.1    | Metodologiyanın hazırlanması və razılaşdırılması                        | Metodologiyanın hazırlanması və razılaşdırılması  | Hesabatlar  | DSK               | Metodologiya                                    |
| 2.5.2    | Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi                       | Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi   | Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı                          | DSK               | Metodologiya                                    |
| 2.5.3    | Metodologiyanın təsdiqi   | Metodologiyanın təsdiqi   | Metodologiyanın təsdiqə təqdimi   | DSK               | Təsdiq edilmiş metodologiya                     |
| 2.5.4    | Metodologiyanın icraya qəbulu   | Metodologiyanın icraya qəbulu   | Qərar   | DSK               | Metodologiya                                    |

| <b>№</b>   | <b>Prosesin adı, fəaliyyət</b>   | <b>İşin adı</b>  | <b>Giriş materialı</b>  | <b>Təchizatçı</b> | <b>Nəticə</b>                            |
|--|--|--|---|-------------------|--|
| 2.6  | İstehsal sisteminin və texnoloji prosesin layihəsi                                 | Muzdlu işçilərin sayı göstəricisinin hesablanmasına dair məlumatları özündə əks etdirən hesabat formalarının "Statistik işlər proqramı"na daxil edilməsi | Əmək statistikasının şöbəsinin iş planı, "Statistik işlər proqramı" | DSK               | İş planının hazırlanması                 |
| 2.6.1  | İş planlarının (reqlamentin) layihəsinin hazırlanması                              | İş planlarının (reqlamentin) layihəsinin hazırlanması  | Planın layihəsi   | DSK               | İş planının layihəsinin hazırlanması     |
| 2.6.2  | Layihələrin baxılması  | İş planının, cədvəllərin baxılması   | Planın layihəsi   | DSK               | Hazırlanmış iş planı                     |
| 2.6.3  | İş planlarının təsdiqi   | Əmək statistikasının şöbəsinin iş planının, Statistik işlər proqramının təsdiqi  | Statistik iş planı  | DSK               | İş planının təsdiqi                      |
| <b>2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi</b> |  |  |   |                   |  |
| <b>3</b>   | <b>İstehsal sisteminin yaradılması</b>   | Prosesin komponentlərini yaratmaq  | Alətlər   | DSK               | İstehsal sistemi                         |
| 3.1  | Məlumatların toplanması vasitələrinin yaradılması                                  | Sistemin yaradılması   | Məsələlər, alətlər  | DSK (BHM)         | İstehsal sistemi                         |
| 3.2  | Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması                      | Proses komponentlərinin yaradılması  | Alətlər   | DSK               | Yaradılma komponentləri                  |
| 3.2.1  | Texniki dəstək imkanlarının yaradılması  | Texniki yardım məsələləri  | Texniki məsələlər   | DSK               | Texniki yardım                           |
| 3.2.2  | Proqram təminatının hazırlanması   | Hesabatların onlayn qaydada toplanması üçün proqram təminatının hazırlanması   | Texniki məsələlər   | DSK               | Proqram təminatı                         |
| 3.3  | Texnoloji prosesin formalaşdırılması   | Hesabatların hazırlanması  | Məsələ qoyuluşu   | DSK (BHM)         | Hesabatlar                               |
| 3.4  | İstehsal sisteminin sınaqdan keçirilməsi   | İstehsal sisteminin sınaqdan keçirilməsi   | Məsələ qoyuluşu   | DSK               | Təhvil almaq                             |
| 3.5  | Statistik biznes-prosesin sınaqdan keçirilməsi                                     | Statistik biznes-prosesin sınaqdan keçirilməsi   | Məsələ qoyuluşu   | DSK               | Təhvil almaq                             |
| 3.6  | İstehsal sisteminin yaradılmasının başa çatdırılması                               | İstehsal sisteminin yaradılmasının başa çatdırılması   | Kadrlar, istehsal sistemi   | DSK               | Səriştəlilik, istehsal sistemi           |
| 3.6.1  | İstehsal sisteminin tətbiqinin kadrlara öyrədilməsi, texniki dərslərin keçirilməsi | Kadrların bilik səviyyəsinin artırılması   | Dövlətstatkomun müvafiq əmri, tədris jurnalı                        | DSK               | Kadrların bilik səviyyəsinin artırılması |
| 3.6.2  | İstehsal sisteminin tətbiqi  | İstehsal sisteminin tətbiqi  | Prosesin sənədləşdirilməsi  | DSK               | İstehsal sisteminin tətbiqi              |

| №  | Prosesin adı, fəaliyyət  | İşin adı   | Giriş materialı   | Təchizatçı     | Nəticə                                       |
|--|--|--|---|----------------|--|
| <b>3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı</b>    |  |  |   |                |  |
| 4  | <b>Məlumatların toplanması</b>   | Zəruri məlumatların toplanması   | Statistik məlumatlar  | DSK            | Məlumatlar                                   |
| 4.1  | Seçmənin aparılması  | ev təsərrüfatlarının registrə daxil edilməsi   | Seçmənin müəyyənəndirilməsi   | DSK            | Seçməyə düşmüş ev təsərrüfatlarının siyahısı |
| 4.2  | Məlumatların toplanmasına hazırlıq   | Məlumatların toplanmasına hazırlıq   | Hesabat məlumatları   | DSK            | Statistik məlumatlar                         |
| 4.2.1  | Kadrların seçilməsi və təlimi  | Kadrların bilik səviyyəsinin artırılması   | Dövləstatkomun müvafiq əmri, tədris jurnalı                         | DSK            | Kadrların bilik səviyyəsinin artırılması     |
| 4.2.2  | Sorğu vərəqələrinin (hesabat formalarının) və digər materialların nəşri və paylanması, elektron versiyalara girişin təmini | Dövləstatkomun veb sahifəsində əmək statistikasına üzrə hesabat təqdim edən statistik vahidlər üçün hesabatlara girişin təmin olunması | Hər bir hesabat üçün nəzərdə tutulmuş statistik vahidlərin registri | DSK            | Məlumatlar                                   |
| 4.2.3  | Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi  | 1-əmək, 4-əmək nömrəli hesabatların onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi                    | Məsələ qoyuluşu   | DSK            | Proqram təminatı                             |
| 4.3  | Məlumatların toplanmasının həyata keçirilməsi  | Hesabatların onlayn rejimdə toplanması   | Məsələ qoyuluşu   | DSK (BHM, YSO) | Məlumatlar                                   |
| 4.3.1  | YSO və BHM üçün iş planlarının tərtibi   | YSO və BHM üçün iş planlarının tərtibi   | Yerli statistika orqanları üçün Statistik işlər proqramı            | DSK            | Cədvəl                                       |
| 4.3.2  | YSO və BHM-dən aralıq hesabatların alınması  | 1-əmək, 4-əmək nömrəli hesabatların onlayn rejimdə toplanması  | Yerli statistika orqanları üçün Statistik işlər proqramı            | DSK            | Məlumatlar                                   |
| 4.4  | Məlumatların toplanmasının başa çatdırılması   | Məlumatların toplanmasının başa çatdırılması   | Məlumatlar  | DSK            | Məlumatlar                                   |
| <b>4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır</b> |  |  |   |                |  |
| 5  | <b>Məlumatların işlənməsi</b>  | Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə, impyutasiya, çəkilərin hesablanması                         | Məlumatlar  | DSK            | Statistik məlumatlar                         |

| <b>№</b>   | <b>Prosesin adı, fəaliyyət</b>   | <b>İşin adı</b>  | <b>Giriş materialı</b>              | <b>Təchizatçı</b> | <b>Nəticə</b>                       |
|--|--|--|-------------------------------------|-------------------|-------------------------------------|
| 5.1  | Məlumatların birləşdirilməsi   | Məlumat mənbələrinin əlaqələndirilməsi və statistik registr  | Məlumatlar və registrlər            | DSK (BHM)         | Məlumatların birləşdirilməsi        |
| 5.2  | Təsnifləşdirmə və kodlaşdırma  | Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması   | Ölçü vahidləri, təsnifatlar         | DSK (BHM)         | Məlumatlar                          |
| 5.3  | Baxış, düzgünlüyün yoxlanılması və redaktə                                   | Baxış, düzgünlüyün yoxlanılması və redaktə (giriş məlumatlarının yoxlanılması)                               | Məlumatlar                          | DSK               | Məlumatların yoxlanılması           |
| 5.3.1  | Məlumatların ilkin yoxlanılması  | Hesabatların yoxlanılması  | Məlumatlar                          | DSK (BHM)         | Məlumatların keyfiyyəti             |
| 5.3.2  | Keyfiyyətə nəzarət cədvəllərinin təhlil olunması və xətalərin aşkar olunması | 1-əmək, 4-əmək hesabat məlumatlarının düzgünlüyünün yoxlanılması   | Uyğunsuzluqların qeydiyyatı jurnalı | DSK               | Məlumatların keyfiyyəti             |
| 5.4  | Məlumatların impiyutasiyası  | -  | -                                   | -                 | -                                   |
| 5.4.1  | İmpiyutasiya elementlərinin təyin olunması                                   | -  | -                                   | -                 | -                                   |
| 5.4.2  | İmpiyutasiyanın aparılması   | -  | -                                   | -                 | -                                   |
| 5.4.3  | İmpiyutasiya üzrə qeydlərin aparılması                                       | -  | -                                   | -                 | -                                   |
| 5.5  | Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması              | Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması  | Monitorinqin nəticələri             | DSK               | Dəyişənlər                          |
| 5.6  | Çəkirlərin hesablanması  | -  | -                                   | -                 | -                                   |
| 5.7  | Aqreqasiya olunmuş göstəricilərin hesablanması                               | -  | -                                   | -                 | -                                   |
| 5.8  | Məlumat fayllarının yekun formalaşdırılması                                  | Məlumat fayllarının yekun formalaşdırılması  | Məlumatlar                          | DSK (BHM)         | Mikro-məlumatların saxlanması       |
| <b>5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır</b> |  |  |                                     |                   |                                     |
| <b>6</b>   | <b>Təhlil</b>  | Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanılması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması | Məlumatlar                          | DSK               | Hazır məlumatlar                    |
| 6.1  | İlk nəticələrin hazırlanması   | İlk nəticələrin 1-əmək və 4-əmək hesabat formaları əsasında hazırlanması                                     | İlkin nəticələr                     | DSK               | Çıxış cədvəlləri                    |
| 6.1.1  | İlkin nəticələrin əldə edilməsi  | İlkin nəticələrin əldə edilməsi  | Məlumatlar                          | DSK               | Çıxış cədvəlləri, dinamika sıraları |
| 6.1.2  | Mövsümi  | Mövsümi düzəlişlərin   | Məlumatlar                          | DSK               | Aidiyyəti üzrə                      |

| <b>№</b>  | <b>Prosesin adı, fəaliyyət</b>                                   | <b>İşin adı</b>  | <b>Giriş materialı</b>                                  | <b>Təchizatçı</b> | <b>Nəticə</b>  |
|---|--|--|---|-------------------|--|
|   | düzəlişlərin aparılması  | aparılması   |   |                   | məlumatlar   |
| 6.2   | Nəticələrin yoxlanılması   | Nəticələrin yoxlanılması   | İlk nəticələr   | DSK               | Əldə edilmiş nəticələr   |
| 6.2.1   | Hesabat intizamının yoxlanılması                                 | Hesabat intizamının yoxlanılması   | Statistik işlər proqramı                                | DSK (BHM)         | Hesabatı vaxtında təqdim etməyən aşkar edilmiş statistik vahidlər                                  |
| 6.2.2   | Uyğunsuzluq və xətalərin aşkara çıxarılması                      | İlkin məlumatlarda səhvlərin və uyğunsuzluqların aşkara çıxarılması  | Statistik işlər proqramı                                | DSK               | Hesabatı səhvlərlə təqdim edən aşkar edilmiş statistik vahidlər                                    |
| 6.2.3   | Nəticələrin redaktə edilməsi                                     | Nəticələrin redaktə edilməsi   | Redaktə   | DSK               | Hazır məlumatlar   |
| 6.3   | Nəticələrin izahı  | Çıxış məlumatların əsasında tam izahların hazırlanması   | Hesabatların yekunları                                  | DSK               | Məlumatlar   |
| 6.4   | Məxfiliyin qorunmasına nəzarət                                   | İlkin məlumatların məxfi saxlanması  | Hesabatların yekunları                                  | DSK (BHM)         | İlkin məlumatların məxfiliyinə nəzarət   |
| 6.5   | Nəticələrin yekun formalaşdırılması                              | Yekun nəticənin hazırlanması   | Hesabatların yekunları                                  | DSK               | İstifadəçilər üçün yekun nəticələr   |
| <b>6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır</b> |  |  |   |                   |  |
| <b>7</b>  | <b>Yayıma</b>  | Muzdlu işçilərin sayı göstəricisinin hesablanmasına dair göstəricilərin yayılması  | Təhlil və məlumatlar                                    | DSK               | Təhlil və məlumatlar   |
| 7.1   | Çıxış məlumatlar sisteminin yeniləşdirilməsi                     | Muzdlu işçilərin sayı göstəricisinin hesablanmasına dair göstəricilərin aktualaşdırılması                                  | Nəşrlərin yayılmasının reyestri                         | DSK               | Təhlil və məlumatlar   |
| 7.2   | Yayılan məhsulların istehsalı                                    | Muzdlu işçilərin sayı göstəricisinin hesablanmasına dair göstəricilərin istehsalı  | Nəşrlərin yayılmasının reyestri                         | DSK               | Təhlil və məlumatlar   |
| 7.2.1   | Məhsul komponentlərinin hazırlanması                             | Məhsul komponentlərinin hazırlanması   | Nəşrlərin yayılmasının reyestri                         | DSK               | Təhlil və məlumatlar   |
| 7.2.2   | Məcmuə və digər nəşrlərin istehsalı                              | Əmək bazarı  | DSK   | DSK               | Əmək bazarı adlı statistik məcmuənin hazırlanması  |
| 7.2.3   | Məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi | Muzdlu işçilərin sayı göstəricisinin hesablanması üzrə göstəricilər haqqında illik məlumatların veb bazada yerləşdirilməsi | 1-əmək və 4-əmək nömrəli hesabatların yekun məlumatları | DSK               | Əmək statistikasına məhsullarının istehsalı haqqında yekun məlumatların veb bazada yerləşdirilməsi |



| <b>№</b>  | <b>Prosesin adı, fəaliyyət</b>                           | <b>İşin adı</b>  | <b>Giriş materialı</b>  | <b>Təchizatçı</b> | <b>Nəticə</b>                     |
|---|--|--|---|-------------------|-----------------------------------|
| 7.2.4   | Ekspres-məlumatların və təhlili məruzələrin hazırlanması | Muzdlu işçilərin sayı göstəricisinin hesablanmasına dair göstəriciləri xarakterizə edən təhlili məruzənin hazırlanması | 1-əmək və 4-əmək nömrəli hesabatların yekun məlumatları. Əmək bazarı məcmuəsi | DSK               | Təhlili məruzə                    |
| 7.3   | Yayılan məhsulların buraxılışının idarə edilməsi         | Muzdlu işçilərin sayı göstəricisinin hesablanmasına dair göstəricilərin buraxılışının idarə edilməsi                   | Statistik (İqtisadi) təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu       | DSK (MYŞ)         | İstifadəçiləri xəbərdar etmək     |
| 7.3.1   | Təhlil üzrə iş planlarının hazırlanması                  | Təhlil üzrə iş planlarının hazırlanması  | Statistik təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu                  | DSK (MYŞ)         | İstifadəçiləri xəbərdar etmək     |
| 7.3.2   | Buraxılış təqviminin hazırlanması                        | Buraxılış təqviminin hazırlanması  | Təqvim  | DSK (MYŞ)         | Statistik məcmuənin buraxılışı    |
| 7.3.3   | Buraxılışın idarə edilməsi                               | Buraxılışın idarə edilməsi   | Məhsullar   | DSK (MYŞ)         | İstifadəçi məmnunluğu             |
| 7.4   | Yayılan məhsulların təşviqi                              | Yayılan məhsulların təşviqi  | Məhsulların yayılması   | DSK               | Məhsulların idarə edilməsi        |
| 7.5   | İstifadəçilərin sorğularının idarə edilməsi              | Muzdlu işçilərin sayı göstəricisinin hesablanması üzrə daxil olan sorğuların cavablandırılması                         | Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı                          | DSK               | İstifadəçilərin tələblərinə cavab |
| <b>7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı</b>      |  |  |   |                   |                                   |
| <b>8</b>  | <b>Arxivləşdirmə</b>                                     | Arxivləşdirmə  | İşlərin nomenklaturası, məlumatlar və metaməlumatlar                          | DSK               | Arxivləşdirmə                     |
| 8.1   | Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi           | Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi   | İşlərin nomenklaturası  | DSK               | Sənədlər                          |
| 8.2   | Arxivin idarə edilməsi                                   | Arxivin idarə edilməsi   | İşlərin nomenklaturası  | DSK               | Sənədlər                          |
| 8.3   | Məlumatların və metaməlumatların saxlanması              | Məlumatların və metaməlumatların saxlanması  | Məlumatlar və metaməlumatlar  | DSK (BHM)         | Arxivləşdirmə                     |
| 8.4   | Məlumatların və metaməlumatların məhv edilməsi           | Məlumatların və metaməlumatların məhv edilməsi   | Məlumatlar və metaməlumatlar  | DSK               | Məhv edilmə                       |
| <b>8-ci mərhələnin yekunu. Statistik məlumatlar arxivləşdirildi</b> |  |  |   |                   |                                   |
| <b>9</b>  | <b>Qiymətləndirmə</b>                                    | Proseslərin qiymətləndirilməsi   | Materialların qiymətləndirilməsi  | DSK               | Qiymətləndirmə                    |
| 9.1   | Qiymətləndirmə üçün məlumatların toplanması              | Qiymətləndirmə üçün məlumatların toplanması  | Qiymətləndirmə üçün məlumatların toplanması                                   | DSK               | Qiymətləndirmə                    |

| <b>№</b>                                      | <b>Prosesin adı, fəaliyyət</b>      | <b>İşin adı</b>                     | <b>Giriş materialı</b>              | <b>Təchizatçı</b> | <b>Nəticə</b>  |
|---|-------------------------------------|-------------------------------------|-------------------------------------|-------------------|----------------|
| 9.2   | Qiymətləndirmənin aparılması        | Qiymətləndirmənin aparılması        | Qiymətləndirmənin aparılması        | DSK               | Qiymətləndirmə |
| 9.3   | Fəaliyyət planının razılaşdırılması | Fəaliyyət planının razılaşdırılması | Fəaliyyət planının razılaşdırılması | DSK               | Qiymətləndirmə |
| <b>9-cu mərhələnin yekunu. Qiymətləndirmə</b> |                                     |                                     |                                     |                   |                |

*DSK - Dövlət Statistika Komitəsi*

*ƏƏSMN – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi*

*BƏT- Beynəlxalq Əmək Təşkilatı*

*BMT AİK – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası*

*BHM-Baş Hesablama Mərkəzi*

*MYŞ – Məlumatların yayılması şöbəsi*

*YSO – Yerli Statistika Orqanları*